



"nnvi zadarlq formalar emosional ball gn-gndn daha da artrr"

Aytullah xamenei: "dst-dst dzlb sin vurmaq, lm qaldrmaq, arlar ssIndirmk, gz ya tkmk emosional . "ball gn-gndn daha da artrr

AranNews- "Bu ayda aparlan tbliatla bal mn bir eyi qeyd etmk istyirm. Bzilri dey bilr ki, siz imam Hseynin () hrkatn byan etmk istyirsinzs, lap yax, edin. Daha mrsiy demk, gz ya axdb ah-nal etmk n ndr?! Oturub shbt edin, "Hzrt Hseyn () bu ii grd, bu addm atd, mqdsi d .bu idi" dey izah edin. Bu, olduqca shv bir fikirdir, yanl bir bax aspektidir

Tanr vliyalarna, dini rhbrlr qar bu smimi mhbbt, bu qlbn ballq onlarla ideoloji v mli ballq n son drc dyrli bir qarantdr. Bel bir mnasib zmin olmadan bu yolda irlilmk ox tin olar. Sevgi tellri il mhkmInn bu ballq is olduqca mhmdr. Mhz buna gr d mrhum imam Xomeyni (r.) nnvi formada zadarlq bard tkidl qeyd edir. Bu, adti zr deyiln bir sz deyil; bu, olduqca drin mna dayan, uzaqgrnlkl deyilmi bir fikirdir. Baxn, Quranda dini rhbrlik msIsi cr ifad :olunub. Bunlardan biri "vilayt" msIsidir

اتما ولِيَّكُمُ اللهُ وَرَسُولُهُ وَالذِّينَ امْنَوْا إِذَا يَقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكُوْةَ وَهُمْ رَاكِعُونَ

Hqiqtn, sizin banz v ilrinizin ixtiyar sahibi yalnz Allah, Onun peymbri v iman gtirnlr " (namaz qlb rku halnda zkat vern kslrdir". ("Maid" sursi, ay 55 Aydndr ki, ballq, laq, maarifIndirm v dini bilgilrin ld olunmas da "vilayt"in kontekstin :daxildir. Baqa bir yerd is "itat" msIsi qeyd olunur

اطبِّعوا اللَّهَ وَاطبِّعوا الرَّسُولَ وَأولى الامر منكم

Allaha itat edin, Onun peymbrin v (Peymbrin msum caniinri olan) z mr sahiblrin tabe" (olun". ("Nisa" sursi, ay 59

Peymbr (s) v mr sahiblrin itat" dedikd mhz "mld itat" nzrd tutulur. bhsiz ki, ml" .meydannda layiqli surtd itat v ardcllq etmk ox vacibdir .nc bir msl d var ki, bu "mvddt" msIsidir

قل لا اسئلكم عليه اجرا الا المودة في القربى

De: "Sizdn bunun (lahi taprqlarn atdrimasnn) mqabilind qohumlarm barsind (qlb v mld" (olan) mhbbtdn baqa bir muzd istmirm". ("ura" sursi, ay 23

Bs "mvddt" n demkdir? "Onlar znz rhbr bilin", "Onlara itat edin" dey buyurulduu halda "mvddt" n ndr?! slind, "mvddt" bir qarantdr; zmantdir. "Mvddt" olmasa, slamn ilk dvrlrind "mvddt"dn uzaqlam, nticd is tdricn itat v vilayti d bir knara qoymu bir qrup insan bana .glmi blalar slam mmtinin bana gl bilir

Mvddt" msIsi olduqca mhmdr v bunu yalnz sevgi v qlbn ballq saysind ld etmk mmmkndr." Krbla hidlrinin kdiyi msibtlri rh etmk onlara qar sevgi hisslerinin v smimi-qlbdn balln bir cr, .onlarn xidmtlri v fziltlri bard danmaq is bir ayr cr lamtidir

El bu sbbdn d tkil olunan za mrasimlri, gz yann axdlmas, Aura gn ba vern hadislrin rh edilmsi btn bunlar olduqca lazml eylrdir. Bzi adamlar msly guya ziyallq nqteyi-nzrindn yanaaraq: "Btn bunlara ehtiyac yoxdur" deyirler. Xeyr, btn bunlar camaatn za mrasimlindh .grdy ilrin hams lazmdr v sona qdr d z zruriliyini qoruyub-saxlayacaq

Ibtt, biz bundan vvl d qeyd etmiik ki, zadarlqda ba yarma kimi bzi neqativ formalara da rast glinir. Dflrl qeyd etmiik ki, bu i ritl qadaan olunur v bu kimi hallara yol verilmeliidir. Bu, hli-beyt dostlarnn leyhin dmnlrin dilini uzun edn bir idir. Lakin nnvi zadarlq formalar dst-dst dzlb sin vurmaq, lm qaldrmaq, sevgi hisslerini nmayi etdirmk, arlar ssIndirmk, gz

".ya tkmk emosional ball gn-gndn daha da arrr. Bunlar ox msbt hallardr